

**K**eçen ilin oktyabr ayında "Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr" mövzusunda Bakıda keçirilən II beynəlxalq elmi konfrans bu sahədə bir sıra reallıqları üzə çıxarmaq baxımından əhəmiyyətli oldu. Azərbaycan mühacirət ədəbiyyatının çoxcə hətli əhəmiyyəti, onun tədqiq olunmasına zəruri edən amillər, bu sahədə ədəbiyyatşunaslığın qarşısında duran mühüm vəzifələrdən söhbət açılan konfransda Azərbaycanın ictimai, ədəbi fikrində mühacirət anlayışının dərinləşdiyi, Azərbaycan ədəbiyyatının tərkib hissəsi olan mühacirət ədəbiyyatı ilə bağlı araşdırılmaların aparıldığı, tədqiqat işlərinin yazıldığı qeyd edilib.

Bələ ki, "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" ölkə prezidentinin Sərəncamına əsasən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" adlı kitablar seriyasının nəşrinə başlanılıb. Nəşrə hazırlanmış kitablar seriyasının "Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elsi irsindən seçmələr" adlı I cildi artıq işıq üzü görüb. Hazırda Azərbaycan mühacirət ədəbiyyatının inkişaf yoluna həsr olunan "Azərbaycan ədəbiyyat tarixi" kitabının yeddinci cildi hazırlanır.

"Kaspi" ənənəvi "Müzakirə"sində Azərbaycan mühacirət ədəbiyyatının mövcud vəziyyəti-nə toxunaraq onun ideya mahiyyətindən, yaradıcılıq prinsiplərindən söz açmağa, "Azərbaycan mühacirət ədəbiyyatının araşdırılmağa ehti-yacı olan isimləri çoxdurmu?" sualına cavab tapmağa çalışıb.

## **"MÜHACİRƏT ƏDƏBİYYATI TÜRKİYƏDƏ BİR ÇOX ƏDƏBİYYATŞUNAS TƏRƏFINDƏN ARAŞDIRILIR"**

**Türkiyədə yaşayış tədqiqatçı alim Yavuz Akpinar** tədqiqata ehtiyacı olan isimlərin çox olduğunu bildirdi: "Böyük Vətən müharibəsinin dən sonra ikinci mühacirət dövründə almanlarla əsir düşüb geri dönməyən qrup da var. On azı, fəaliyyət göstərən 20-30 nəfər var. Məhəmməd Əmin Rəsulzadə ilə bərabər Mirzəbalanın da fəaliyyəti araşdırıldı. Mühacirət ədəbiyyatı Türkiyədə bir çox ədəbiyyatşunaslar tərəfindən araşdırılır. Həmçinin Azerbaycanda da bu sahəyə diqqət var. Təbii ki, AMEA-da mühacirət ədəbiyyatı ilə bağlı şöbenin açılması bu istiqamətdə araşdırmaları daha da genişləndirəcək. Akademik İsa Həbibbəyli onlara böyük dəstək verir. Həmçinin onlara maddi dəstək verilse, mühacirətdəki ədəbiyyatın hamisiniñ orijinalınıñ əski kitabçalardan təmin etmək mümkündür".

## "BU YOL YANLIŞ OLMAOLA YANAŞI, AZƏRBAYCAN ƏDƏBİYYATININ TARİXİNİ DÜZGÜN ÖYRƏNMƏMƏKDƏN İRƏLİ GƏLİR"

"Bakıda mühacirət ədəbiyyatına aid keçirilən konfrans 25 il əvvəl keçirilən konfransdan sonra ilk mötəbər elmi tribuna olmalı idi. Lakin konfransda məruzələrin az olması sanki mühacirət ədəbiyyatının problemlərinin həll olunması təsəvvürünü yaratmış oldu. Halbuki, mühacirət ədəbiyyatının təşəkkülü, şəxsiyyətləri və problemləri ilə bağlı azı 50-dən çox məqalə yer almış idi" deyən **filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədov** hesab edir ki, mühacirət ədəbiyyatının araşdırılması sahəsində artıq yeni mərhələ başlayır. Yeni, artıq mühacirət ədəbiyyatı ilə bağlı aparılan araşdırılmalarda təsvircilik mərhələsi arxada qalıb, indi təhlil və konseptual problemlərin həlli zamanı gəlib: "Məsələ burasındadır ki, mühacirət ədəbiyyatının yaşı yüz illeri keçsə də, ədəbiyyatşunaslığının yaşı o qədər də uzaq deyil. Əgər mühacirət ədəbiyyatının başlanğıcı en azı orta əsrlər dövründən başlayırsa, mühacirət ədəbiyyatşunaslığının yaşı son otuz ilə təsadüf edir. 80-ci illərdə bəzə mühacirət nümayəndələrinin yaradılılığı (Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Almas İldırım və b.) ilə bağlı istisna tədqiqatları nəzərə almasaq, əsasən mühacirətşunaslığı 1990-ci ildən sonra intensiv araşdırmalarla məşğul olub". B.Əhmədovun sözlerinə görə, mühacirət ırsinin (istər siyasi, istər ədəbi) tanıdılmasında yazıçı Elçinin və rəhbərlik etdiyi "Vətən" cəmiyyətinin orqanı olan "Odlar yurdu" qəzetiinin böyük rolü olub: "1991-ci il aprelin 1-6-da Bakıda keçirilən konfransda iştirak edən alimlərin və edilən məruzələrin sanbalı da deməyə imkan verir ki, ilk konfrans sonrakı dövr üçün perspektivlər açıb. Bundan sonra mühacirət ədəbiyyatı və onun ayrı-ayrı problemləri ilə bağlı çoxlu tədqiqatlar, məqalələr və dissertasiyalar yazılıb. Bu sırada yazılan araşdırmalar

îçerisinde Elçin, Békir Nəbiyev, İsa Həbibbəyli, Vaqif Sultanlı, Vilayət Quliyev, Abid Tahirli, Şəlalə Həsənova, Azər Turan, Həsən Quliyev, Rəşad Məcid və başqa onlarla tədqiqatçının əsərləri mühacirətşünaslığın inkişafında önemli rol oynayıb. Bu araşdırmlarda mühacirət irsi yalnız problematika baxımından araşdırılmayıb, həm də onların əsərləri nəşr edilib. Bu cəhdən mühacirət ədəbiyyatının görkəmli nümayəndələri Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Əhməd Cəfəroğlu, H.Baykara, Gültekin, A.Baycan və s. onlarla nümayəndələrin həm yaradıcılığı haqqında monoqrafik tədqiqatlar yazılib, həm də onların əsərləri nəşr edilib. Bu istiqamətdə işləndən davam edir". Alimin sözlərinə görə, son vaxtlar da mühacirət ədəbiyyatının araşdırılması nəzəri istiqamətdə davam edir. Bu araşdırmlar mühacirətşünaslığı keyfiyyətcə yeni mərhələyə daşıyır: "Çünki bu güne qədər mühacirət ədəbiyyatı anlayışı yanlış olaraq başa düşülür və onun səhədləri yalnız XX yüzilliyin 20-ci illərindən sonrakı mərhələyə aid edilirdi. Professor Vaqif Sultanlı və mənim araşdırmlarımın isə bu prob-

**MÜHACİRƏT ƏDƏBİYYATININ BÜTÜN  
NÜMAYƏNDƏLƏRİNİN YARADICILIĞI VƏ  
ŞƏXSİYYƏTİ ARAŞDIRMALarda YER ALMALIDIR**

Filoloq alim hesab edir ki, bu istiqametdə çarıqlacaq konfranslarda subyektiv amiller bir kənara qoyulmalı ve yeni yanaşma ilə mühaciret ədəbiyyatı kompleks şəkilde tədqiq olunmalıdır. Belə ki, mühaciret ədəbiyyatının araşdırılması problemi ədəbiyyatşunaslığımızın daim diqqətinde olmalı və onun araşdırma perspektivləri düzgün müəyyənləşdirilməlidir. Professorun sözlerinə görə, yanlış yanaşmalarla mühaciret ırsını bir yana çıxarmaq olmaz. Son araşdırmlarda isə mühaciret ırsına məhz bu cür yanlış yanaşmaların şahidi olur. Məsələn, mühaciret ədəbiyyatının yanlış olaraq yalnız XX yüzilliyin 20-ci illerindən götürülmə cəhdləri yolverilməzdirdir. Digər tərəfdən, mühaciret ədəbiyyatının bütün nümayəndələrinin yaradıcılığı və şəxsiyyəti araşdırılarda yer almmalıdır: "Ancaq görürük ki, mühaciret ədəbiyyatının görkəmli nümayəndəleri Məhəmməd Əsəd bəy, Ümbülbanu (Banin), Gültəkin və b. bir neçə şəxsiyyətlər yanlış olaraq mühaciret

# Mühacirət ədəbiyyatı: reallıqlar, problemlər

# XIX yüzilliyin mühacirət ədəbiyyatı öz tədqiqatçısını gözləyir



İem qoyuluş və elmi həlli baxımından tamamilə yeni mərhələnin başlanmasından xəbər verir. Belə ki, bu araşdırmlarda təkzib olunmaz fakt-larla mühacirət ədəbiyyatı anlayışının nəzəri konturları müəyyən ləşdirildiyi kimi, onun təşek-külü, mərhələləri məsələsinə də yenidən baxıl-lır". B.Əhmədov araşdırmlara əsaslanaraq, Azərbaycan mühacirət ədəbiyyatının zəngin tarixi olduğunu deyir. Amma bu tarixi XX yüzilliyin 20-ci illərindən başlayaraq elmi və metodoloj cəhətdən mühacirət ədəbiyyatı anlayışına düz-gün yanaşmamaqdan irəli gəlir. Həm də bu yol yanlış olmaqla yanaşı, Azərbaycan ədəbiyyati-nın tarixini düzgün öyrənməkdən irəli gəlir. Bu mənada Həmid Arası, İsa Həbibbəyli, Vaqif Sultanlı kimi alımların araşdırmları bize proble-mə yenidən baxmayı zəruri edir: "Orta əsrlər-də mühacirət ədəbiyyatını təsdiq edən onlarla tədqiqatlar vardır. Filologiya üzrə elmlər dokto-ru Paşa Kerimovun bu istiqamətdə araşdırması yeni təməyüldən xəbər verir. Türkiyədə yaşayan filologiya üzrə fəlsəfə doktoru Vüsələ Musalı isə Osmanlıda yaşayan 40-a qədər Azərbaycan mü-hacir şairinin olduğuna dair dəlillərlə çıxış edir. Mənim məqalələrimdə də XIX yüzilliyin başlan-ğıcında, ilk rus işğalı zamanı Azərbaycan müha-cirət ədəbiyyatının yaranması ilə bağlı çoxlu faktlar yer alıb. Yaxşı haldir ki, bunu bizdən öncə də yazıblar. Ele mühacirətin görkəmli nüma-yəndələrindən biri - professor Əhməd Cəfəroğ-lunun bu istiqamətdə araşdırmları da bunu de-məyə əsas verir. Bütün bunlar onu göstərir ki, Azərbaycan mühacirət ədəbiyyatının ayrı-ayrı şəxsiyyətləri, problemleri haqqında perakəndə tədqiqatlar aparılsa da, heç bundan sonra da bu tədqiqatların davam etməsi lazımdır".

ədəbiyyatına aid edilmir. Halbuki bu üç şəxsiyyətin üçü də mühacirət ədəbiyyatının görkəmli nümayəndəleri kimi əsərləri ilə yalnız bu irsi zənginləşdirirlər. Götürək M.Əsəd bəyi. Nədən onun yaradıcılığı mühacirət ədəbiyyatına aid edilmir? Onun "Qurban Səid" adı ilə neşr olunan "Əli və Nino" romanı dünyani dolaşış. Onun zəngin yaradıcılığını Azərbaycan mühacirət ədəbiyyatına aid etməmək üçün elimizdə nə tutarlı əsas, nə də mənəvi haqqımız vardır. Ele buna görə də akademik İsa Həbibbəyli ilk dəfə onun yaradıcılığını orta məktəb dərsliyinə, mən isə ali məktəb dərsliyinə daxil etdik. Yaxud, Ümbülbanunu götürək. Fransada yaşayan və fransızca əsərlər yazan bu yəziciçini Azərbaycan mühacirət ədəbiyyatına daxil etməyənlər ancaq gülünc vəziyyətdə qalar. Bu yəziciçilər bizim mühacirət ərəsimizi zənginləşdirirlər". Tədqiqatçı alim Gültəkin haqqında da eyni fikirləri söyləməyi lazımlı bilir: "Belə ki, təxminən yüz ilə yaxındır ki, Gültəkinin şeirləri mühacirət ərəsi olaraq öyrənilir, M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu, Əli Şamil və bu sətirlərin müəllifi onları mühacirət ədəbiyyatı olaraq tədqiq edir, lakin "Ədəbiyyat tarixi"ne adı düşmür. Nədən?" Alim hesab edir ki, mühacirət ədəbiyyatı ilə bağlı bizi yeni tədqiqatlar gözləyir: "XX yüzyıl-lıkdəki mühacirət ədəbiyyatı məyyən mənənə tədqiq olunub, lakin orta yüzyilliklərdən başlayan mühacirət ədəbiyyatı, eləcə də XIX yüzyillikdəki mühacirət ədəbiyyatı öz tədqiqatçısını gözləyir. Eyni zamanda, yuxarıda adını çəkdiyim şəxsiyyətlərin yaradıcılığına yenidən baxılmalıdır. Mühacirət anlayışının nəzəri tutumu, sərhədləri və mərhələləri də əsas tədqiqat obyektlərindəndir".

Tərənə Məhərrəmova